

1. Aşağıdakılardan hansı dövlət maliyyəsinin tərkib hissəsinə daxil deyil?
 - dövlət büdcəsi
 - dövlət krediti
 - Büdcədən kənar fondlar
 - √ müəssisə və təşkilatların maliyyəsi
 - a və b variantları
2. Maliyyə nəyin formalaşdırılmasında iştirak edir?
 - Pul vəsaitlərinin;
 - Milli gəlirin;
 - heç birinin.
 - Qiymətli kağızların;
 - √ Pul fondlarının;
3. Maliyyənin mahiyyətini göstər
 - pul vəsaitləri fondlarının məcmusudur
 - vətəndaşların pul vəsaitidir
 - müəssisənin pul vəsaiti fondudur
 - √ makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir
 - dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaitidir
4. Maliyyənin nəzarət funksiyasının əsas məqsədi
 - maliyyə vəsaitinin düzgün və vaxtında yığılmasına nəzarət
 - cavabların heç biri düz deyil
 - maliyyə məsələləri üzrə qanunvericilik aktlarına əməl olunmasına nəzarət
 - xərclərin təyinatı üzrə istifadəsinə nəzarət
 - √ bütün cavablar düzdür
5. Dövlətin öz funksiyalarını yerinə yetirilməsi üçün onun əlində mərkəzləşdirilmiş maliyyə resurslarının olması (fikrini davam etdirin)
 - zəruri deyil
 - düzgün cavab yoxdur
 - dövrü xarakter daşıyır
 - √ zəruridir
 - dövrü xarakter daşıyır
6. Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?
 - istehsal fondlarının
 - kredit fondlarının
 - istehsal və qeyri istehsal fondlarının
 - √ Milli gəlirlərin
 - əhəlinin gəlirlərinin
7. Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?
 - √ müəssisə maliyyəsi
 - dövlət büdcəsi
 - sığorta fondu
 - dövlət krediti
 - büdcədən kənar fondlar;
8. Qanunverici orqanın səlahiyyətlərinə aiddir: 1. büdcə layihəsinin tərtibi; 2. dövlət borcunun idarə edilməsi; 3. dövlət büdcəsinin baxılması və təsdiq edilməsi; 4. dövlət büdcəsinin icrasının baxılması və təsdiq edilməsi;

- (2; 4;)
- (1; 3;)
- (2; 3;)
- (1; 4;)
- √ (3; 4;)
- (3; 4;)

9. Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- çünki burada məqsədli fondlar yaradılır;
- √ çünki burada dəyər yaradılır;
- çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir

10. Operativ maliyyə planlarını göstərin:

- Kassa planı, gəlirlər və xərclər balansı;
- Xərc smetası, kassa planı
- Gəlirlər və xərclər balansı, xərc smetası;
- √ Təqvim planı, kassa planı;
- Təqvim planı, gəlirlər və xərclər balansı;

11. Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- 3; 4
- 4; 5
- 1; 5
- √ 2; 3
- 3; 5

12. Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Mərkəzi bankın sədri
- Vergilər naziri
- Baş nazir
- Maliyyə naziri
- √ Prezident

13. Maliyyənin planlaşdırma metodları hansılardır?

- müqaisəli təhlil metodu
- iqtisadi tənzimləmə metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- √ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu

14. Nəzarətin keçirilməsi prosesində idarə edilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

- Daxili, xarici və qarışıq
- √ Tematik və kompleks
- Səyyar və kameral
- Faktiki və sənədli
- İlkin, cari və sonradan

15. Nəzarəti həyata keçirən şəxslərin və idarə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

- Səyyar və kameral

- Tematik və kompleks
- Faktiki və sənədli
- √ Daxili, xarici və qarışıq
- İlkin, cari və sonradan

16. Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmirsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

- kameral və faktiki
- kameral və həm sənədli, həm də faktiki
- səyyar və sənədli
- səyyar və faktiki
- √ kameral və sənədli

17. Maliyyə nəzarətinin növlərinin göstərin

- dövlət; auditor; yoxlama; təftiş
- təftiş; auditor; təsərrüfatdaxili
- ilkin, cari, sənədlərin oxunması
- √ idarəədaxili; dövlət; auditor;
- təftiş; yoxlama; auditor; ictimai

18. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 1; 3
- 4; 5
- 1; 5
- √ 2; 4
- 3; 5

19. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Səyyar nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.
- Kameral nəzarət. İlkin nəzarət.
- √ Səyyar nəzarət, kameral nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.

20. Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- √ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlamaya (təftişə) hazırlıq.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.

21. Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcudur. Uyğun olmayan variantı seçin:

- Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
- AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə
- AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə
- √ Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
- AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə

22. Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Bir
- Üç

- Məhdudlaşdırılmır
- Dörd
- ✓ İki

23. Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

- Səyyar maliyyə nəzarəti planlı ola bilər
- Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir
- Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir
- ✓ plandan kənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
- Plandan kənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir

24. Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondlarla maliyyə planlarının tərtibindən əvvəl baş verir
- ✓ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir

25. Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- dövlət büdcəsi
- ✓ Dövlət Sosial Müdafiə Fondu
- pensiya fondu
- əhalinin məşğulluq fondu
- Ssuda fondu

26. Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- təmir xərcləri
- kommersiya xərcləri
- ✓ birbaşa investisiyalar
- idarəetmə xərcləri
- istehlak xərcləri

27. Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- yığım fondu
- istehlak fondu
- ehtiyat fondu
- ✓ təmir fondu
- amortizasiya fondu

28. Müəssisənin büdcəyə ödədiyi dolayı vergi

- əmlak vergisi
- sadələşdirilmiş vergi
- torpaq vergisi
- ✓ aksizlər
- mənfəət vergisi

29. Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbədən ödənilir:

- məhsul satışından gəlir
- ✓ xalis mənfəət
- mənfəətdən
- yığım fondu
- sair satışdan gəlir

30. Müəssisənin nizamnamə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu
- 3; 4
 - ✓ 1; 3
 - 1; 5
 - 4; 5
 - 3; 5
31. Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?
- məhsul satışından gəlir
 - ✓ satışdankənar əməliyyatlardan gəlir
 - əsas fondların satışından gəlir
 - yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
 - sair satışdan gəlir
32. Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:
- satışdan gəlirə görə
 - ✓ əmək haqqı fonduna görə
 - istehsal maya dəyərinə görə
 - istehsal fonduna görə
 - tam maya dəyərinə görə
33. Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?
- Sahə nazirliklərinin təftiş aparatı
 - ✓ müəssisənin maliyyə xidməti
 - vergi orqanı
 - maliyyə nazirliyi
 - Auditor firması
34. Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:
- 0
 - ✓ 0
 - 0
 - 0
 - 0
35. Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:
- dividendinin ödənilməsini
 - ✓ material və əmək haqqı xərclərini
 - satışdankənar xərcləri
 - vergiləri
 - istehlak fondunun təşkilini
36. Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:
- Balans mənfəətindən
 - ✓ Satışdan gəlirdən
 - Yığım fondundan
 - İstehlak fondundan
 - Xalis mənfəətdən
37. Müəssisədə yığım fondunun təşkil mənbəyi

- Balans mənfəəti
- √ bölüşdürülməyən mənfəət və amortizasiya
- Maya dəyəri
- Nizamnamə fondu
- Sair satışdan mənfəət

38. İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- əsas fəaliyyətlə bağlı məsrəflər
- √ büdcə qarşısında maliyyə öhdəlikləri;
- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- aparatın saxlanması ilə bağlı məsrəflər;

39. Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Binalar
- √ Xammal və materiallar
- Ötürücü qurğular;
- Maşınlar
- Qurğular

40. Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Sosial
- √ İstehsal (iqtisadi)
- Sosial-iqtisad
- Qanuni
- Natural-əşya

41. Müəssisənin pul fondlarına daxil olmayan fond:

- Nizamnamə kapitalı
- √ Məşğulluq fondu
- Amortizasiya fondu
- Valyuta fondu
- Ehtiyat fondu

42. Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- amortizasiya ayırmaları
- √ Xalis mənfəət
- Balans mənfəəti
- Kreditlər
- Möhkəm passivlər

43. Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- kreditləşdirməmə
- √ özünümaliyyələşdirmə
- sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
- büdcə maliyyələşdirməsi
- dövlət maliyyələşdirməsi

44. Əsas istehsal fondların rentabelliği

- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- √ Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti
- Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti

- Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.

45. Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- 0
- ✓ 0
- 0
- 0
- 0

46. Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:

- Möhkəm passivlər
- ✓ Xalis mənfəət
- Sair satışdan mənfəət
- Qısa müddətli kredit
- İstehlak fondu

47. Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Bütçədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- 1; 3
- ✓ 2; 3
- 1; 5
- 4; 5
- 3; 4

48. Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- Maliyyə investisiyaları
- ✓ Birbaşa investisiyalar
- dolaylı investisiyalar
- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- Portfel investisiyalar

49. Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Bütçə vəsaiti
- ✓ Qısa-uzunmüddətli kredit
- Amortizasiya ayırmaları
- Sığorta ödənişləri.
- Mənfəət

50. Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
- ✓ özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;
- sığorta maliyyəsi; kreditləşdirmə
- dövlət krediti
- sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

51. Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- Bütçədən kənar fondlar; İstehlak fondu
- ✓ Yığım fondu; İstehlak fondu
- təqayüd fondu; əsas fondlar
- yol fondu və istehlak fondu
- suda fondu; İstehlak fondu

52. Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- əsas vəsaitlərin dəyərindən
- √ qiymət və məhsulun maya dəyərindən
- rəqabətdən
- maddi aktivlərdən
- dövrüyyə aktivlərinin dəyərindən

53. Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- istehlak fondunun bölgüsündən
- √ satışdan gələn mədaxilin bölgüsündən;
- yığım fondunun bölgüsündən;
- xalis mənfəətin bölgüsündən
- mənfəətin bölgüsündən;

54. Müəssisələrin maliyyəsinin təşkili prinsiplərinə aid olmayanı göstərin

- Təsərrüfat müstəqilliyi prinsipi
- √ xəbərdarlıq prinsipi
- Maddi maraq prinsipi
- Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi
- Özünümaliyyələşdirmə prinsipi

55. Müəssisədə xüsusi dövrüyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- qısamüddət kredit
- √ mənfəət
- nizamnamə kapitalı
- amortizasiya ayrımları
- möhkəm passivlər

56. Müəssisələrdə dövrüyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- maliyyə planı
- √ istehsal xərcləri smetası
- hesabat balansı
- uçot məlumatları
- şaxmat balansı

57. Müəssisədə dövrüyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- dövrüyyə vəsaitinin istehlakını
- √ xüsusi dövrüyyə vəsaitinə tələbatın hesablanması
- kreditör borclarını
- debitor borclarını
- normallaşdırılmayan vəsaitin müəyyən edilməsini

58. Material aktivlər necə adlanır?

- qeyri-material aktivlər
- √ əsas və dövrüyyə aktivləri
- maliyyə aktivləri
- maliyyə qoyuluşları
- cariv ə qeyri-material aktivlər

59. Müəssisədə maliyyə planlaşdırılmasının əsas vəzifələrinə aid olmayanı göstərin?

- istehsal, investisiya və maliyyə fəaliyyətinin zəruri maliyyə resursları ilə təmin edilməsi
- √ vergilərin dərəcələrinin müəyyən olunması

- bank, büdcə və s. ilə səmərəli maliyyə münasibətlərinin müəyyən olunması
- mənfəətin artırılması üçün təsərrüfat daxili ehtiyatların aşkar edilməsi
- səmərəli kapital qoyuluşunun yollarını müəyyən etmək

60. Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- dövriyyədənənar aktivlərə
- ✓ istehsal və tədavül dövriyyə fondlarına
- tədavül formalarına və dövriyyədənənar aktivlərə
- əsas və dövriyyə fondlarına
- qeyri-material aktivlərə

61. Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- qısa və uzunmüddətli kreditlər
- ✓ qısamüddətli kreditlər
- uzunmüddətli kreditör borcları
- möhkəm passivlər
- uzunmüddətli kreditlər

62. Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmi?

- sata bilər, sata bilməz
- ✓ sata, bağışlaya və verə bilər
- bağışlaya bilməz
- sata və ya bağışlaya bilməz
- sata bilməz

63. cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- dövriyyədənənar kapital
- ✓ dövriyyə kapitalı
- əsas kapital
- uzunmüddətli investisiyalar
- qeyri-material aktivlər

64. Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- maliyyələşmə, kreditləşmə, sığortalama
- ✓ vergi, faiz, mənfəət, dividend
- tənzimləmə
- vergiqoyma
- normativ-hüquqi baza

65. Öz xərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- mənfəət vergisi, sadələşdirilmiş vergi
- ✓ məhsul istehsalı və satışı xərcləri
- İstehsal xərcləri, aksizlər
- bütün vergi xərcləri
- ƏDV, tam maya dəyəri

66. Ayrı-ayrı çeşidlər üzrə rentabelliyyənin müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- istehsal fondlarının dəyəri, balans mənfəəti
- qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri
- ✓ qiymət, maya dəyəri
- cari aktivlərin dəyəri, maya dəyəri
- dövriyyədənənar aktivlərin dəyəri, qiymət, maya dəyəri

67. Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?
- mənfəət, kommersiya xərcləri
 - ✓ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
 - xalis mənfəət, istehsal maya dəyəri
 - balans mənfəəti, tam maya dəyəri
 - xalis mənfəət, maya dəyəri
68. Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?
- satışdan əldə edilən gəlir
 - ✓ xalis mənfəət
 - balans mənfəəti
 - maliyyə əməliyyatlarından gəlir
 - sair satışdan əldə edilən gəlir
69. Aksizlərin ödənilmə mənbəyini göstər
- ümumi mənfəət
 - ✓ müəssisənin satışından gəlir
 - işçilərin əməkhaqqı
 - sair satışdan gəlir
 - xalis mənfəət
70. Müəssisədə mənfəət və amortizasiya ayrımları hesabına hansı pul fondu yaradılır?
- məşğulluq fondu
 - ✓ yığım fondu
 - əməkhaqqı fondu
 - amortizasiya fondu
 - istehlak fondu
71. Satışdankənar xərclərin elementləri
- qablaşdırma xərcləri
 - ✓ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
 - nəqliyyat xərcləri
 - amortizasiya ayrımları
 - reklam xərcləri
72. Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?
- satışdan əldə edilən gəlir
 - ✓ sair satışdan gəlir
 - maliyyə fəaliyyətindən gəlir
 - əməliyyatlardan gəlir
 - investisiya fəaliyyətindən əldə edilən
73. Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu
- təmir fondu
 - istehlak fondu
 - ehtiyat fondu
 - ✓ yığım fondu
 - valyuta fondu
74. Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.
- istehlak fondu
 - cərimələrin ödənilməsi

- ehtiyat fondu
- √ mənfəət vergisi
- yığım fondu

75. Mənfəət nədir?

- vergilərin məcmusudur
- mərkəzləşmiş fondur
- məqsədli pul vəsaiti fondudur
- √ məhsulun reallaşmasından əldə edilən ümumi gəlirin bir hissəsidir
- dövlətin əsas maliyyə planıdır

76. Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim tərəfindən aparılır?

- müəssisə rəhbəri
- menecer
- auditor
- iqtisadçı
- √ baş mühasib

77. Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- baxış
- təhlil, baxış
- siyahıya alma
- √ təftiş
- monitorinq

78. Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- balans mənfəəti
- ehtiyat fondu
- √ fəaliyyətin adi növlərindən əldə edilən gəlir
- bölüşdürülməyən mənfəət
- valyuta fondu

79. Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan oturu hansı fond yaradılır?

- ehtiyat fondu
- əməkhaqqı fondu
- valyuta fondu
- √ istehlak fondu
- yığım fondu

80. Yenidən bölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- amortizasiya ayrımları
- bölüşdürülməyən mənfəət
- möhkəm passivlər
- √ qismüddətli kreditlər, sığorta məbləği
- mənfəət

81. Mənfəət vergisi ödənilmə mənbəyini göstər

- xalis mənfəət
- balans mənfəəti
- satışdan əldə edilən mənfəət
- müəssisənin sərəncamında qalan mənfəət
- √ vergiyə cəlbolunan mənfəət

82. Müəssisələrin iqtisadi münasibətlərinə aid olanı göstərin
- Müəssisənin təsisçiləri arasında
 - ✓ sadalanmaların hamısı
 - Müəssisələr və dövlət maliyyə sistemi arasında
 - Müəssisə və bank sistemi arasında
 - Müəssisə və təşkilatlar arasında
83. Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?
- mənfəətə
 - rentabelliyə
 - ✓ tam maya dəyərinə
 - istehsal maya dəyərinə
 - qiymətə
84. Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?
- vergi ödənişindən
 - ✓ istehsal planından
 - mənfəətdən
 - hesabat balansından
 - maya planından
85. İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər
- reklam xərcləri
 - ✓ material, yanacaq, enerji xərcləri
 - anbar xərcləri
 - ümumzavod xərcləri
 - nəqliyyat xərcləri
86. Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər
- material xərcləri
 - ✓ sosial xərclər
 - vergilər
 - maliyyə ehtiyatı
 - istehlak fondu
87. Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər
- büdcə vəsaiti
 - ✓ uzunmüddətli kredit və vaxtı keçmiş kreditör borcları
 - amortizasiya ayrımları
 - sığorta mənbələri
 - mənfəət
88. Hesabat (baza) dövrünün rentabelliyyəsinin hesablanması qaydası necədir?
- baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
 - ✓ baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi
 - baza mənfəəti vurulsun baza maya dəyərinə
 - baza mənfəəti çıxılsın tam maya dəyəri
 - baza maya dəyəri çıxılsın, baza mənfəəti
89. Müəssisədə tədavi sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?
- material xərcləri

- √ kommersiya xərcləri
- nəqliyyat və material xərcləri
- sex xərcləri
- bitməmiş istehsalla əlaqədar xərclər

90. Müasir dövrdə müəssisələrdə mənfətin formalaşma mənbələrini göstər:

- satışdan əldə edilən mənfəət, vergilər
- √ innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən;
- satışdankənar əməliyyatlardan, ƏDV
- əməliyyatlardan, vergilərdən
- maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr

91. Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- ümumi gəlir
- √ bölüşdürülməyən mənfəət
- balans mənfəət
- satışdankənar əməliyyatlardan mənfəət
- satışdan gəlir

92. 20 faiz dərəcə ilə tutulan vergi hansıdır

- ƏDV
- √ mənfəət vergisi
- yol vergisi
- sadələşdirilmiş vergi
- gəlir vergisi

93. Müəssisələrdə mənfəət vergisinin dərəcəsi hansı qanunla tənzimlənir

- «Büdcə sistemi haqqında» AR Qanunu ilə
- √ AR Vergi Məcəlləsi ilə
- «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu ilə
- «Səhmdar cəmiyyəti haqqında » AR Qanunu ilə
- »Müəssisələr haqqında» AR Qanunu ilə

94. Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
- √ istehsal maya dəyəri
- məcburi xərclər
- məhsul satışı ilə əlaqədar xərclər
- investisiya xərcləri

95. Məhsulun istehsal maya dəyərində daxil olmayan xərcləri göstər.

- material, köməkçi material
- √ nəqliyyat xərcləri, qablaşdırma xərcləri
- enerji xərcləri
- amortizasiya ayrımları
- istehsal işçilərinin əməkhaqqı

96. Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- √ istehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, kommersiya xərcləri
- kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, ƏDV

97. Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.
- sosial vergilər
 - √ istehsal işçilərinin əməkhaqqı
 - faizlər, cərimələr
 - kreditər üçün faizlər
 - mənfəət vergisi
98. Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?
- istehsaldankənar xərclər
 - √ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
 - fəvqəladə xərclər
 - ümumzavod xərcləri
 - əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
99. Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?
- uzunmüddətli kreditlər
 - √ məhsul satışından gəlir
 - mənfəət
 - yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
 - baş idarənin vəsaiti
100. Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?
- sosial xərclər
 - məcburi xərclər
 - geniş təkrar istehsalla əlaqədar xərclər
 - fəvqəladə xərclər
 - √ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
101. Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil
- istehsal xərcləri
 - √ məhsul satışından əldə edilən gəlir
 - maya dəyəri
 - ümumi-zavod xərcləri
 - dolay xərclər
102. Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər.
- xərclərin planlaşdırılması
 - √ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
 - istehsal xərclərinin uçotu
 - məhsul istehsalı və satışı xərclərinin təhlili
 - xərclərin normalaşdırılması
103. Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?
- hesablama çeki
 - √ akkreditiv
 - inkasso
 - inkasso tapşırığı
 - ödəmə tələbnaməsi
104. Nağdsız hesablamaların hansı forması kommersion krediti formasında çıxış edir?

- ödəmə tələbnaməsi
- ✓ veksəl
- çeklər
- akkreditiv
- ödəmə tapşırığı

105. Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- veksəl
- ✓ akkreditiv
- çek
- ödəmə tapşırığı
- inkasso

106. Müəssisədə əmtəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- maliyyə planı
- ✓ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- istehsal planı
- biznes plan, istehsal planı
- biznes planı

107. Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- qiymət
- ✓ satışın həcmi, qiymət
- əmtəlik məhsulun həcmi, qiymət
- maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
- malın miqdarı

108. Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- mənfəətin artması üçün
- ✓ tələb əsasında
- xərclərə qənaət üçün
- maya dəyərinin aşağı salınması üçün
- gəlirin artması üçün

109. Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- maya dəyəri, mənfəət, aksizlər
- ✓ plan tam maya dəyəri, plan mənfəəti
- istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri
- tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- tam maya dəyəri, əlavə dəyər vergisi

110. Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- ✓ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
- reklam xərcləri
- sadalananların hamısı
- hesablama formaları

111. Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- əsas fondlardan istifadə
- ✓ məhsul satışından mənfəət
- qiymət
- vergilərin ödənilməsi

- dövriyyə kapitalından istifadə

112. Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır?

- istehsal planının yerinə yetirilməsindən
- ✓ satışdan gəlirin daxil olmasından
- banklarla hesablaşmalardan
- büdcəyə vergilərin köçürülməsindən
- malların alıcıları yola salmasından

113. Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- ✓ satış məhsul üçün pul vəsaitinin əsas cari hesabına daxil olduqda
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- istehsal başa çatdıqda
- satış başa çatdıqda
- materiallar istehsala verildikdə

114. Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- əsas iş fəaliyyətindən gəlir
- ✓ sair satışından gəlir
- DSMF götürmələr
- satıcılara olan borcun ödənilməsi
- amortizasiya ayırmaları

115. Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- müqavilə qiymətləri
- ✓ təchizat şərtlərinin pozulması
- istehsalın ritmikliyi
- istehsalın həcmi
- məhsulun keyfiyyəti

116. Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- bank tərəfindən kreditin verilməsi
- ✓ planlaşma, operativ idarə olunma, nəzarət
- dövlət büdcəsinə vergilərin götürülməsi
- inzibati idarə heyətinin əməkhaqqının hesablanması
- məhsul istehsalı

117. Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- materiallar
- ✓ satılmış məhsul
- əsas fondlar
- bitməmiş istehsal
- mühafizədə olan mallar

118. Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- ✓ Dotasiyalar, subvensiyalar
- Subvensiyalar, müsadirələr
- Transfert ödənişlər, cərimələr
- Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

119. Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- Qrantlardan
- Könüllü ianələrdən
- Sığorta fondlarından
- ✓ Yerli vergi və ödənişlərdən
- Dövlət büdcəsindən

120. Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- investisiya fondlarının idarə edilməsi
- borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- səhmlərin tədavülü
- sığorta əməliyyatları
- ✓ inkassasiya xidməti

121. Dövlət gəlirləri haqqında deyilən səhv fikir hansıdır?

- Mərkəzləşdirilmiş dövlət gəlirləri əsasən vergilərdən daxilolmalar, xarici iqtisadi fəaliyyətdən gəlirlər və əhali tərəfindən ödəmələr hesabına formalaşdırılır
- Dövlət gəlirlərinin bütün mənbələrini iki qrupa ayırmaq olar: daxili və xarici
- ✓ Dövlət gəlirləri büdcə gəlirlərinin tərkib hissəsidir
- Dövlət gəlirlərinin formalaşdırılmasının əsas mənbəyi milli gəlirdir
- Dövlətin və dövlət müəssisələrinin sərəncamından maliyyə resurslarının formalaşdırılması ilə əlaqədar olan maliyyə münasibətləridir

122. Mərkəzləşdirilmiş dövlət gəlirləri hansı bənddə səhv göstərilmişdir?

- büdcədənkənar dövlət fondların vəsaitləri
- xarici iqtisadi fəaliyyətdən gəlirlər
- ✓ müəssisələrin pul fondları
- vergilərdən daxilolmalar
- büdcə vəsaitləri

123. Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsi bu prinsiplərə əsaslanır. Səhv olanı göstərin

- aşkarlıq
- yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması
- müstəqillik
- özünüidarəetmə
- ✓ xəbərdaredici prinsip

124. Yerli büdcənin müstəqilliyinə aid olmayan fikri seçin:

- Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir
- Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir
- Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.
- Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir
- ✓ Yerli büdcə Milli Məclis tərəfindən- müzakirə, təsdiq və icra edilir

125. Yerli büdcələrin xərcləri aşağıda sadlananlardan hansında əks olunmur.

- Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
- Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarla həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilmişdir
- Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkdaşlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz
- ✓ Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri Milli Məclis tərəfindən müəyyənləşdirilir.
- Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır

126. Yerli büdcə nədir?

- dövlətin mərkəzləşmiş vəsaitidir
- sadalanan fikirlərin hamısı yerli büdcəni ifadə edir
- büdcədənəknar fondların məcmusudur
- ✓ Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti.
- büdcə həlqələrinin məcmusudur

127. Bələdiyyə maliyyəsi haqqında deyilən səhv fikir hansıdır?

- Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsinin özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması prinsipləri vardır
- Bələdiyyələrin maliyyə vəsaiti içərisində bələdiyyə büdcəsi mühüm yer tutur
- Bələdiyyə əmlakı və torpaqları, yerli büdcə və büdcədənəknar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti bələdiyyələrin maliyyəsinin iqtisadi əsaslarını təşkil edir
- Bələdiyyə maliyyəsinə bələdiyyənin bütün iqtisadi resursları və fəaliyyəti daxildir
- ✓ Bələdiyyələrin maliyyə resursları iqtisadiyyatın sabitləşdirilməsində və investisiya fəallığının stimullaşdırılmasında mühüm rol oynayır

128. Bələdiyyələrin maliyyə resursları hansılardır?

- bələdiyyə krediti, bələdiyyəyə məxsus olan qiymətli kağızları
- mərkəzi büdcədən bələdiyyə büdcəsinə verilən maliyyə vəsaitləri
- yerli vergilər
- bələdiyyə mülkiyyətində və idarəçiliyində olan müəssisələrin vəsaitləri
- ✓ bütün variantlar doğrudur

129. Aşağıdakılardan hansı dövlət maliyyəsinin prinsipinə aid deyil

- ✓ xəbərdaredici
- qanunverici və normativ bazanın vahidliyi
- aşkarlıq və şəffaflıq
- maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi
- məqsədli istiqamətlənmə

130. Dövlət maliyyəsinin prinsipləri hansılardır

- qanunverici və normativ bazanın vahidliyi
- maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi
- qənaətcillik və rasionallıq; məqsədlərin reallaşdırılmasına elmi yanaşma
- ✓ deyilənlərin hamısı
- aşkarlıq və şəffaflıq; məqsədli istiqamətlənmə

131. Sadalananlardan hansı dövlət maliyyəsinə əks etdirir?

- Milli sərvətin bir hissəsinin və ictimai məhsulun dəyərini bölgüsü və yenidən bölgüsü ilə əlaqədar olaraq dövlətin və dövlət müəssisələrinin maliyyə resurslarının formalaşdırılması və cəmiyyətin sosial-mədəni ehtiyaclarını ödəyən, istehsalın təmin edilməsi, genişləndirilməsi, ölkənin müdafiəsi və idarəedilməsi tələbatlarının ödənilməsi məqsədilə yaranan pul münasibətləridir.
- Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin tərkib hissəsidir.
- Dövlət maliyyəsinin məqsədli istiqamətlənmə, aşkarlıq, şəffaflıq, qənaətcillik və rasionallıq kimi prinsipləri var
- Dövlət maliyyəsinin iqtisadi inkişafdakı rolu iqtisadiyyatın sabitləşdirilməsi, bazar münasibətlərinə uyğunlaşma, investisiya fəallığının stimullaşdırılması kimi fəaliyyəti ilə izah olunur.
- ✓ Sadalananların hamısı

132. Yerli büdcə layihəsinin qəbul edilməsi mərhələlərinə aid olmayanı göstərin

- büdcə layihəsinin tərtibi
- büdcənin icrası
- Büdcənin təsdiqi
- ✓ yerli büdcə vəsaitlərinin dövlət büdcəsinə yönləndirilməsi
- büdcə layihəsinin müzakirəsi

133. Yerli büdcələrin büdcə ili hansı müddəti əhatə edir

- 31 dekabr-1 yanvar
- düzgün cavab yoxdur
- 15 sentyabr-14 sentyabr
- ✓ 1 yanvar- 31 dekabr
- 1 sentyabr-31 avqust

134. Büdcələrarası münasibətlər mövcuddur:

- ✓ Dövlət və yerli hakimiyyət orqanları arasında
- federal və konfederal dövlətlərdə
- ancaq unitar dövlətlərdə
- ancaq federal dövlətlərdə
- ancaq konfederal dövlətlərdə

135. Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- inflyasiyanın tempini azaltmağa
- kreditlərin həcmi azaltmağa
- amortizasiya ayırmalarının həcmi artırmağa
- ✓ işsizliyin səviyyəsini azaltmağa
- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa

136. Büdcə təsnifatı ifadə edir:

- rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;
- bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;
- bütün səviyyələrdə büdcə maddələrinin məcmusunu
- ✓ büdcənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını,
- bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını

137. Əsas şəffaf büdcə prinsipi hansıdır?

- Konfidensiallıq
- variantların hamısı düzdür
- Ədalətlik
- Komplekslik
- ✓ Hesabatlılıq

138. Bunlardan hansı büdcələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;
- Variantlardan hamısı düzdür
- ✓ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- Ərazi inkişafının tarazlaşdırılması;

139. Büdcə nəzarətinin subyektləri. Yanlış variantı seçin:

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- İcra hakimiyyəti və orqanlarının aparatları
- Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Hesablama Palatası
- ✓ Azərbaycan Respublikası Auditorlar Palatası

140. "Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsəd uyğunluğunu yoxlamağa istiqamətlənir". Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- vergi

- sığorta
- kredit
- ✓ büdcə
- valyuta

141. Azərbaycan Respublikasında büdcə ili hansı dövrü əhatə edir?

- 1 sentyabr-31 avqust;
- 1 yanvar-31 dekabr
- 1 oktyabr-30 sentyabr;
- ✓ 1 yanvar-31 dekabr
- 1 aprel-31 mart;

142. Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi
- öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- vahidlik prinsipi, aparıcılıq prinsipi;
- ✓ büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;

143. Büdcə təşkilatı dedikdə başa düşülür:

- mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ✓ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar
- dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar

144. Büdcə quruluşuna daxildir:

- büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması.
- dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ
- ✓ büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri
- büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu

145. Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- qeyri-büdcə müəssisələrinin əməliyyatları
- ✓ büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənar əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- sadalananların hər biri
- sadalananların heç biri
- qanunvericilikdə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənar əldə etməsi ilə bağlı maliyyə əməliyyatları

146. Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil:

- büdcə sisteminin vahidliyi
- ✓ büdcə sisteminin sabitliyi;
- büdcələrin balanslaşdırılması;
- büdcənin həqiqiliyi.
- ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi

147. Büdcə quruluşu nəyi ifadə edir

- büdcə sisteminin aşkarlıq prinsipini
- ✓ büdcə sisteminin qurulması, onun təşkili və büdcə təsnifatı
- ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini

- bütün cavablar doğrudur.
- büdcə sisteminin vahidliyini;

148. Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;
- ✓ Gəlir və xərclərin proqnozlaşdırılması
- ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir;
- dövlət gəlirlərinin toplandığı əsas fondlardır.
- dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;

149. Dövlət büdcəsinin layihəsini hansı təşkilat hazırlayır?

- Milli Məclis
- ✓ Maliyyə Nazirliyi
- Prezident Aparatı
- Nazirlər Kabineti
- Vergilər Nazirliyi

150. Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
- ✓ Müəssisələr arasında münasibətlər
- Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.
- Büdcənin təşkili prosesində əmələ gəlir
- Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır

151. Büdcə prosesinin subyektləri arasında büdcə-hüquq münasibətləri nə vaxt yaranır?

- Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı
- ✓ Gəlirlərin formalaşması və büdcə vəsaitinin istifadəsi zamanı
- Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman
- Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman
- Maliyyə münasibətləri yaranan zaman

152. Büdcə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- Büdcədənkənar fondlar
- ✓ Qanunverici orqanlar
- Yerlərdə icra hakimiyyətləri
- Beynəlxalq təşkilatlar
- Maliyyə idarələri

153. Büdcənin tərtibi və müzakirəsi prosesində büdcə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- Nazirliklər
- ✓ Milli Məclis
- Nazirlər Kabineti
- Vergilər Nazirliyi
- Prezident

154. Dövlət büdcəsi əks etdirir?

- Vergilərin cəlb olunmasını
- ✓ Gəlir və xərclər arasındakı balans
- Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu
- Heç biri
- Xərclərin istifadəsini

155. Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- Xərclərin qənaətsiz istifadəsi
- √ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
- Xərclərin toplanan vergilərdən çox olması
- Büdcə kəsiri
- Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi

156. Büdcə münasibətləri hansı subyektlər arasında yarana bilər?

- Əhəlinin müxtəlif təbəqələri arasında
- √ Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
- Fiziki şəxslə hüquqi şəxslər arasında
- Kommersiya bankları arasında
- Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında

157. Büdcənin bölüşdürücü funksiyasının mahiyyəti?

- Büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- √ Dövlət və yerli özünüidarətmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi

158. Aşağıdakılardan hansı büdcənin əsas funksiyalarına aid deyil?

- Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- √ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı

159. Azərbaycan Respublikasında büdcə ili əhatə edir?

- 31 dekabr 1 yanvar
- √ 1 yanvar - 31 dekabr
- 1 aprel – 31 mart
- 1 sentyabr – 31 avqust
- 1 oktyabr – 30 sentyabr

160. Azərbaycan Respublikasında büdcə sistemi neçə səviyyədə ibarətdir və hansılardır?

- 3; müəssisələrin büdcələri, yerli büdcə, dövlət büdcəsi
- √ 3; dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin büdcəsi
- 1; bələdiyyələrin büdcələri
- 2; bələdiyyələrin büdcəsi və yerli büdcə
- 2; dövlət büdcəsi və yerli büdcə

161. Unitar və federativ dövlətlərin büdcə sistemində aradakı fərq nədən ibarətdir?

- Federativ dövlətlərin mərkəzi büdcəsinin olmaması
- √ Federativ dövlətlərdə federasiya üzvlərinin büdcələrinin olması
- Unitar dövlətlərdə yerli büdcələrin olması
- Unitar dövlətlərdə büdcələrin üzvlük haqları hesabına formalaşması
- Unitar dövlətlərdə əyalətlərin büdcələrinin ayrı olması

162. Federativ dövlətin mahiyyətini izah edin

- tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- √ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir

- büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

163. Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ✓ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir

164. Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

- 1,3,6
- ✓ 1,2,5
- 3,4,6
- 2,3,4
- 2,4,5

165. Büdcə sistemi hansı prinsipə əsaslanır:

- büdcə vəsaitinin formalaşması
- ✓ büdcənin tarazlaşdırılması
- büdcələrin bərabərliyi
- büdcə xərclərinin azaldılması
- büdcənin kəsirsiz olması

166. Maddi məzmununa görə büdcə

- İqtisadi münasibətləri ifadə edir
- ✓ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- Əlaqələndirici rola malikdir
- Universal maliyyə planı aktıdır
- Maliyyə sisteminin tərkib hissəsidir

167. Büdcənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

- İqtisadi
- Hüquqi
- Maddi
- ✓ texniki
- Sosial –iqtisadi

168. Büdcə anlayışını necə ifadə etmək olar?

- Maliyyə vəsaitidir
- ✓ Əsas maliyyə sənədidir
- Əsas maliyyə siyasətidir
- Maliyyə mexanizmidir
- Maliyyə çatışmazlığıdır

169. Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- nazirlər Kabinetinin qərarı ilə
- Vergi Məcəlləsi ilə
- ✓ “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- AR-nın Konstitusiyası ilə
- “Sığorta haqqında” Qanunla

170. Vahid büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:
- Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.
 - √ Dövlət büdcəsinin yerli xərcləri.
 - Büdcə subsidiyası
 - Bələdiyyə büdcələrinin xərcləri
 - Yerli büdcələrin xərcləri
171. Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:
- Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
 - √ Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri
 - Bələdiyyələrin gəlirləri
 - Yerli büdcələrin gəlirləri
 - Dövlət büdcəsinin Ehtiyat Fondu
172. Dövlət büdcəsi hansı iqtisadi münasibətləri ifadə edir?
- Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
 - √ Dövlət büdcəsi yenidən bölgü pul münasibətlərini ifadə edir
 - Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri
 - Yerli büdcələrin gəlirləri
 - Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
173. Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:
- Bölgü; stimullşdırıcı
 - √ Bölgü və nəzarət
 - Tənzimləyici və nəzarət
 - Əmanət və nəzarət
 - Fiskal; stabilləşdirici
174. Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- 1; 4
 - √ 2; 3
 - 2; 5
 - 4; 5
 - 3; 5
175. Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?
- Maliyyə sistemi
 - √ Büdcə sistemi
 - Dövlət nəzarəti
 - Sığorta sistemi
 - Büdcə prosesi
176. Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.
- planın yerinə yetirilməsi
 - √ qaytarılmamaq, məqsədli istifadə
 - idarə
 - xalq təsərrüfatının prioritet istiqamətləri
 - idarə, qaytarılmamaq şərti
177. Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. universallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlik;

- 1; 3
- √ 3; 4
- 1; 2
- 4; 5
- 2; 5

178. Bütçə prosesi nədir?

- bütçənin baxılması və qəbulu;
- √ bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- bütçənin qəbulu, icrası və nəzarət;
- bütçə layihəsinin hazırlanması, baxılması və nəzarət
- bütçənin qəbulu və icrası;

179. Dövlət bütçəsində hansı vəziyyət daha əlverişli sayılır?

- heç biri
- √ gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
- bütçənin xərclər hissəsinin qismən icra edilməsi
- bütçənin gəlirlər hissəsinin tam icra edilməsi;
- xərclərin gəlirləri üstələməsi;

180. Bütçə sistemi dedikdə nə başa düşülür?

- bütçə münasibətləri
- √ bütçələrin məcmusu
- maliyyə sistemi
- mərkəzləşdirilmiş fondlar
- bütçə təşkilatları

181. İEÖ-də ÜDM-un neçə faizə qədəri dövlət bütçəsi vasitəsilə bölüşdürülür.

- 80%-ə qədəri
- √ 30-50%-ə qədəri
- 5-10%-ə qədəri
- 8%-ə qədəri
- 3-5%-ə qədəri

182. Aksizlər hansı mənbədən tutulur?

- Ümumi mənfəətdən
- √ aksizli məhsulların satışından əldə olunan gəlirdən
- əmtəənin maya dəyərindən.
- işçilərin əmək haqqından
- qalıq mənfəətindən

183. Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- Vergidən azad olunur;
- √ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur:
- Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar
- Bütün cavablar səhvdir
- Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar

184. Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- Risk funksiyası
- Əmanət funksiyası
- Variantların heç biri düz deyil

- Xəbərdarlıq funksiyası
- ✓ Tənzimləyici funksiya

185. Verginin obyektı:

- Vergi obyektı vahidindən verginin həcmidir
- ✓ Vergi qoymaya cəlb olunan əmlak və ya gəlirlərdir
- Vergini ödəyəndir.
- Vergi ödəməkdən azad olandır.
- Vergidən tam və ya qismən azad olmaq deməkdir

186. Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar
- ✓ ƏDV üzrə daxilolmalar
- Torpaq və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- Transfərlər
- Dövlət rüsumu üzrə daxilolmalar

187. Bunlardan hansı dövlət büdcəsinin əsas gəlirlərinə aid deyil?

- Əsas vəsaitlərin özəlləşdirilməsi
- ✓ Fiziki şəxslərin torpaq vergisi
- Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- Variantların heç biri düz deyil
- Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar

188. Gömrük rüsumu nədir?

- Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- ✓ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir
- Variantların heç biri düz deyil
- Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir

189. Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- Kameral və səyyar
- ✓ Planlı və plandankənar
- Dövlət və qeyri-dövlət
- Başdan-başa və seçmə
- Kompleks və seçmə

190. Dövlət büdcəsinin vergili gəlirlərinin əsas hissəsini əsasən hansı orqan təmin edir?

- Maliyyə Nazirliyi
- ✓ Vergilər Nazirliyi
- Mərkəzi Bank
- Kənd Təsərrüfatı Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi

191. Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı orqanlar təmin edir?

- Prezident Aparatı
- ✓ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri
- Dövlət Statistika komitəsi
- Nazirlər Kabineti

192. Aşağıdakılardan hansılar dövlət büdcəsinin gəlir mənbəyinə aiddir?

- Neftin və qazın satışı
- √ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- yalnız Neft fondundan ayırmalar
- yalnız fiziki şəxslərin gəlir vergisi
- Dövlət müəssisələrinin gəlirlərindən

193. Bütçə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar; 4. qeyri-vergili gəlirlər; 5. Aşağı səviyyəli bütçələrdən alınan vəsaitdir.

- 1; 3
- √ 1; 4
- 3; 5
- 4; 5
- 3; 4

194. Sadalananlardan hansı verginin funksiyasına aid deyil?

- Fiskal funksiya
- √ Xəbərdarlıq funksiyası
- Tənzimləyici funksiya
- Nəzarət
- Bölgü funksiyası

195. Dövlət rüsumu hansı hallarda ödənilir?

- Hər ay əmək haqqına görə
- √ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün müvafiq əməliyyatlar həyata keçirdikdə
- Respublikaya malların ixracı zamanı
- Variantlar düz deyil
- Bazarlarda və yarmarkalarda satış yerlərinə görə

196. Reqressiv vergi sistemi nədir?

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- √ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- Vergi qoyma məkanının genişləndirilməsidir
- Vergi dərəcəsinin artmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır

197. Proporsional (mütənasib) vergi sistemi nədir?

- √ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
- Vergi qoyma məkanının genişləndirilməsidir

198. Proqressiv (mütərəqqi) vergi sistemi nədir?

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- √ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- Vergi qoyma məkanının genişləndirilməsidir
- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır

199. Bütçə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:

- Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar

- ✓ vergili gəlirlər, qeyri-vergili gəlirlər
- Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər
- Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir
- Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar

200. Büdcə gəlirlərini təsnifatı:

- Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- ✓ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır
- Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır

201. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 15 gün
- ✓ 30 gün
- 45 gün
- 35 gün
- 20 gün

202. Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- iki dəfə
- ✓ bir dəfə
- üç dəfə
- beş dəfə
- istənilən qədər.

203. Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- mənfəət vergisi
- ✓ ƏDV
- fiziki şəxslərin əmlak vergisi
- büdcədən kənar fondlara ödəmələr
- torpaq vergisi

204. Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- ✓ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər
- torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- həyatıyanı torpaq sahələri
- ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər

205. Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- mənfəət
- ✓ dolaylı vergilər
- istehlak fondu
- milli varidat
- MG

206. Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- daş duz
- ✓ tikinti qumları
- kvarts qumları
- təbii qaz

- mişar daşı
207. Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?
- Vergilər Nazirinin əmri ilə
 - Prezidentin fərmanı ilə
 - Nazirlər Kabinetinin qərarı ilə
 - ✓ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
 - Maliyyə Nazirinin əmri ilə
208. Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?
- təqaüdçülər
 - himayəsində azı 3 nəfər olan şəxslər
 - büdcə təşkilatının işçiləri.
 - ✓ müharibə veteranları
 - əmək veteranları
209. Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?
- maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
 - faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
 - faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
 - ✓ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
 - verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
210. Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?
- beş il
 - dörd il
 - iki il
 - bir il
 - ✓ üç il
211. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?
- istənilən qədər
 - beş dəfə
 - iki dəfə
 - üç dəfə
 - ✓ bir dəfə
212. Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
 - ancaq Azərbaycan Respublikasının vətəndaşları
 - ancaq əcnəbilər
 - müəssisələr
 - ✓ Mülkiyyətində əmlakı olan fiziki və hüquqi şəxslər
213. Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?
- hüquqi şəxslər
 - ✓ Rezident və qeyri-rezident fiziki şəxslər
 - fərdi sahibkarlar
 - fiziki və hüquqi şəxslər
 - Qeyri-rezident hüquqi şəxslər
214. Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- verginin hesablanması
- ✓ vergini ödəmək
- vergi orqanında uçota durmaq
- vergi borclarını ödəmək
- vergi bəyannaməsini vergi orqanına təqdim etmək

215. Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

- transfertlər
- ✓ vergiqoyma
- dotasiyalar
- subsidiyalar
- subvensiyalar

216. Aşağıdakı vergilərin hansıları dolay vergilərdir.

- müəssələrin əmlak vergisi; ƏDV
- ✓ ƏDV; aksizlər
- gəlir vergisi; mənfəət vergisi; aksizlər
- əmlak vergisi, gəlir vergisi
- aksizlər; müəssələrin əmlak vergisi

217. Dövlət gəlirlərinin formalaşmasında hansı tədiyyələr iştirak edir:

- dolay vergilər; borclar; dotasiya;
- ✓ vergilər; qeyri vergi daxilolmaları;
- subvensiya; subsidiya; dotasiya.
- emissiya; subsidiya; dotasiya
- subvensiya; borclar; dolay vergilər; dotasiya

218. Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

- mənfəət vergisi;
- ✓ əlavə dəyər vergisi
- torpaq vergisi
- gəlir vergisi
- əmlak vergisi

219. Əmlak vergisinin ödəyiciləri:

- AR vətəndaşları
- ✓ fiziki və hüquqi şəxslər
- xarici vətəndaşlar
- sahibkarlıq fəaliyyəti götərən fiziki şəxslər
- müəssisələr

220. Dövlət gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

- 1; 3
- ✓ 1; 5
- 3; 5
- 4; 5
- 2; 4

221. Bütəcənin xüsusi gəlirlərinə aiddir:

- milli gəlir
- ✓ vergili gəlirlər və qeyri vergili gəlirlər

- maliyyə yardımı
- xəzinədarlıq öhdəlikləri
- dövlət büdcədənkənar fondların vergili gəlirləri

222. Dövlət vergilərinin sayı neçədir?

- 4
- √ 9
- 7
- 6
- 13

223. Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- xüsusi vergilər
- √ real vergilər;
- universal vergilər;
- sadalananların heç biri.
- vasitəli vergilər

224. Büdcə sistemi və büdcədənkənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- nəzarət funksiyası;
- √ fiskal funksiya
- həvəsləndirici funksiya
- sadalananların heç biri.
- tənzimləyici funksiya

225. Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- fiziki şəxslərin əmlak vergisi;
- √ fiziki şəxslərin gəlir vergisi
- bələdiyyə müəssisələrin mənfəət vergisi
- heç biri.
- fiziki şəxslərin torpaq vergisi

226. Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- √ bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;
- özəl müəssisələrin ödədiyi torpaq vergisi
- sadalananların hamısı dövlət büdcəsinə ödənilir
- dövlət müəssisələrin ödədiyi mənfəət vergisi

227. Dövlət büdcəsinin gəlirlərini göstərin:

- əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- √ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- bələdiyyə müəssisələrinin mənfəət vergisi
- heç biri.
- əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi

228. Aşağıdakılardan hansı müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmaları ifadə edir

- büdcənin xərcləri
- √ büdcənin gəlirləri
- sığorta haqları
- heç biri

- dövlət krediti

229. Tənzimləyici gəlirlərə aid edilmir:

- dotasiya
- ✓ sosial ayırmalar
- subsidiya
- büdcə ssudası.
- subvensiya

230. Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim edilən gəlirlər

- büdcələrin tənzimləyici gəlirləri
- ✓ büdcələrin xüsusi gəlirləri;
- büdcənin qorunan gəlirləri
- büdcənin alternativ gəlirləri
- büdcənin sabit gəlirləri

231. Büdcə gəlirləri ibarətdir?

- Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- ✓ Vergilər, rüsumlar
- Sosial müavinətlər
- Heç biri
- Əhalinin sərbəst pul vəsaitləri

232. Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- Transfərlər
- Sosial ödənişlər
- Əsaslı ödənişlər
- Qeyri – vergi gəlirləri
- ✓ Vergili gəlirlər

233. Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- maliyyə yardımı
- cərimələrdən daxil olan vəsaitlər
- əvəzsiz köçürmələr
- dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ✓ hüquqi şəxslərin mənfəət vergisi

234. Büdcə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- 5
- 6
- 2
- 3
- ✓ 4

235. Büdcə kəsirinin daxili mənbələr hesabına maliyyəyəlmə istiqamətlərinə aid olanı seçin

- dövlət büdcədən kənar fondları
- özəlləşdirmədən daxil olan vəsaitlər hesabına
- daxili borclar hedsabına
- dövlət qiymətli kağızları
- ✓ variantların hamısı doğrudur

236. Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- Elm və təhsil xərcləri
- Mənzil – kommunal təsərrüfatı xərcləri
- Qeyri-maddi istehsal sahələri
- ✓ Sənaye və tikinti xərcləri
- Səhiyyə xərcləri

237. Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- 4,5,6
- 1,3,5
- ✓ 1,2,3
- 2,3,5
- 1,4,6

238. Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddir: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdə kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- 1,4,6
- 4, 7, 6
- 3,5,6
- ✓ 1,2,3
- 2,4,7

239. Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırma bilər?

- Büdcə prosesinin qapalılığın artırılması
- Büdcə prosesi müddətinin azaldılması
- Variantların hamısı düzdür
- ✓ Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
- Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması

240. Büdcə ssudaları nəyə deyilir?

- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Büdcə sekvestri
- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ✓ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək üçün il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

241. Büdcədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

- subsidiya
- sadalananların heç biri.
- büdcə ssudası
- ✓ büdcə xərcləri;
- subvensiya

242. Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- 1; 4
- 4; 5
- 1; 5
- ✓ 1; 3

- 3; 5

243. Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
- Büdcə kəsiridir
- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
- ✓ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir

244. Əhalinin aztəminatlı təbəqələrinə verilən ünvanlı sosial yardım hansı mənbələr hesabına ödənilir?

- Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsi
- Nazirlər Kabineti
- Yol Fondu
- ✓ Dövlət büdcəsi
- Dövlət Neft Fondu

245. Dövlət büdcəsinin əsaslı xərcləri aşağıdakılardan ibarətdir:

- Əmək haqqının ödənişi
- Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməsi, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
- Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya
- ✓ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər
- idarəetmə xərcləri, uzunmüddətli kreditlər.

246. İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- birbaşa; dolay
- fiskal
- müdafiə; iqtisadi
- ✓ cari; əsaslı
- sosial; iqtisadi

247. Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

- dövlət xərcləri \leq dövlət büdcəsinin xərcləri
- dövlət xərcləri \geq dövlət büdcəsinin xərcləri
- dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
- dövlət xərcləri $<$ dövlət büdcəsinin xərcləri
- ✓ dövlət xərcləri $>$ dövlət büdcəsinin xərcləri

248. Sekvestr nəyə görə tətbiq edilir?

- büdcələrarası tənzimləmə üçün
- büdcəyə nəzarət etmək üçün
- ✓ büdcənin gəlirlərinin nəzərdə tutulmuş səviyyədə yığılmadığı hallarda müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərclərin ixtisarı
- dövlət xərclərinin artması üçün
- büdcə maddələrini şərh etmək üçün

249. Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin:

- Vergi yoxlamasının məqsədi
- Vergi yoxlamasının subyekti
- Vergi yoxlaması aparılmasının baza üsulu
- Vergi yoxlamasının obyektini
- ✓ Vergi idarələrinin sayı

250. Dövlət büdcəsinin sosial xərclərinə aid olanı göstərin?

- Məhsuldar qüvvələrin inkişafı
- İdarəetmə aparatının saxlanması
- Müdafiə xərcləri
- Təhlükəsizlik xərcləri
- ✓ Təhsil, Səhiyyə, Mədəniyyət, İdman, Gənclər siyasəti

251. Büdcənin icrası zamanı gəlirlərin büdcə səviyyələri arasında bölgüsü. Hansı orqan tərəfindən həyata keçirilir

- Milli Məclis tərəfindən
- Mərkəzi Bank tərəfindən
- İqtisadiyyat Nazirliyi
- Vergi Nazirliyi tərəfindən
- ✓ Dövlət Xəzinədarlığı tərəfindən

252. Kassa metodu ilə büdcənin icrası neçə hissədən ibarətdir.

- 2
- 1
- 4
- 5
- ✓ 3

253. Büdcənin kassa icrası harada aparılır?

- Beynəlxalq Bankda
- Mərkəzi Bankda
- Vergilər Nazirliyində
- Büdcə təşkilatlarında
- ✓ Dövlət xəzinədarlığında

254. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid olmayanı göstərin :

- dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək
- hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək
- büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək
- xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq maliyyə planlaşdırılmasını həyata keçirmək
- ✓ müəssisələrdə daxili nəzarətin səmərəli prosedurlarının müəyyənləşdirilməsi və onlara riayət olunmasının təmin edilməsi

255. Dövlət xəzinədarlığının predmeti.

- Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- Bankların depotiv fəaliyyəti
- Bankların aktiv əməliyyatları
- ✓ Büdcə gəlir və xərclərinin icrasının uçotunu aparmaq
- Bankların passiv əməliyyatları

256. Büdcə xərclərinin təsnifatı:

- Xərclərin istehsal və tədavül təsnifatına görə
- Xərclərin sabit və qeyrisabit təsnifatına görə
- Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.
- Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
- ✓ Xərclərin funksional, iqtisadi və inzibati təsnifatına görə

257. Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Tematik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Operativ nəzarət, 5. Daxili nəzarət,

- 1; 3
- 4; 5
- 1; 5
- √ 3; 4
- 3; 5

258. Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə
- Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
- Büdcədə pul vəsaitlərinin toplanması ilə
- Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
- √ Büdcənin gəlir və xərclərinin icrası və onun üzərində nəzarətlə

259. Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür
- Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
- Ayrı-ayrı forma və metodların məcmusu başa düşülür
- Ayrı-ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
- √ Dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır

260. Xəzinədarlıq nəzarətinin obyektləri.

- Hüquqi və fiziki şəxslərin vəsaiti.
- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri
- Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
- √ Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti

261. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi hansı icra hakimiyyəti orqanı tərəfindən hazırlanır?

- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Hesablama Palatası
- √ Maliyyə Nazirliyi
- Nazirlər Kabineti

262. İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- sahələr üzrə yenidən bölüşdürülür
- Variantlar düz deyil
- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir
- √ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- Nazirlər Kabinetinə verilir

263. Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir?

- Nəzarət üçün Daxili İşlər Nazirliyinin
- Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- Mərkəzi Bankın
- Nazirlər Kabinetinin
- √ Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin

264. Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- Büdcənin hüquqiliyi prinsipi

- √ Xəzinənin vahidliyi prinsipinə
- Bütəcənin aşkarlığı prinsipinə

265. Bütəcənin icrası nəyi əhatə edir:

- Variantların heç biri düz deyil
- √ Bütəcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Bütəcənin icrası haqqında hesabatın hazırlanmasıdır
- Bütəcə layihəsinin tərtibidir
- Bütəcəyə nəzarətdir.

266. Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- √ Maliyyə nazirliyinin
- Hökumətin
- Parlamentin
- Mərkəzi bankın
- Prezident aparatının

267. Bütəcə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- əmək kollektivinin qərarı ilə
- √ ştat cədvəli üzrə
- yuxarı təşkilatın qərarı ilə.
- nəzarət orqanının qərarı ilə
- təşkilatın rəhbərliyinin qərarı ilə.

268. Aşağıda qeyd olunan hansı sənəd bütəcənin icrasında əsas operativ sənəd sayılır?

- bütəcənin smeta xərcləri
- bütəcə müəssisələrinin sifarişi.
- bütəcənin gəlirlər və xərclər balansı.
- √ bütəcəni gəlirlər və xərclər siyahısı
- təsdiq edilmiş bütəcə layihəsi.

269. Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- geri qaytarılması
- təyinatlı olmaması
- ünvanlı olmaması
- √ əvəzsiz, məqsədli və ünvanlı
- istifadə üçün haqq alınması

270. Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün bütəcədən ayrılan vəsait necə adlanır?

- Subsidiya
- subvensiya
- Dotasiya
- Bütəcə ssudası
- √ Bütəcə xərcləri;

271. Bütəcənin inkişaf proqnozu nədir?

- Bütəcə sisteminin qurulması prinsipidir
- Bütəcənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
- √ Bütəcənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
- Bütəcə prosesinin son mərhələsidir
- Yalnız bütəcə gəlirlərinin artımının qiymətləndirilməsidir.

272. Bütəcə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- Vergilər Nazirliyi
- AR Dövlət Statistika Komitəsi
- AR-nın Milli Məclisi
- Dövlət Gömrük Komitəsi
- ✓ AR Maliyyə Nazirliyi

273. Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- Balanslaşdırma və qruplaşdırma
- Variantların hamısı düzdür
- Nəzarət və müqayisə
- ✓ Müqayisə və qruplaşdırma
- Qruplaşdırma və nəzarət

274. Bütçədən maliyyələşdirmənin üsulları

- kompleks maliyyələşdirmə
- Təşkilati maliyyələşdirmə
- İnzibati maliyyələşdirmə
- ✓ proqram -məqsədli, normativ
- sahələr üzrə maliyyələşdirmə

275. Bütçə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ✓ bütçələr arasında transfertlər.
- dövlət idarəetmə sektoru üzrə xərclər
- əməyin ödənişi xərcləri;
- idarənin saxlanması xərcləri
- faizlər üzrə ödənişlər

276. Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- yerli özünüidarəetmə orqanlarının saxlanması
- bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;
- bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- ✓ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər

277. Bütçə təşkilatları üçün ayrılan illik təxsisatın bölgüsü hansı qrafik üzrə aparılır

- aylıq
- 9 aylıq
- 4 aylıq
- ✓ rüblük
- 6 aylıq

278. Yerli bütçələrdən aşağıdakı funksional təyinat xərclər maliyyələşdirilir:

- əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım
- müdafiə xərcləri
- bələdiyyələrə maliyyə yardımı
- ✓ bələdiyyənin idarə edilməsi xərcləri
- dövlət investisiya proqramlarının həyata keçirilməsi

279. Bütçə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir. Səhv olanı göstərin:

- əhaliyə sosial təminat üzrə ödənişlər
- fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- bütçə idarələrinin saxlanmasına təxsisatlar

- kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- ✓ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər

280. Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- əmək haqqına üstəlik xərclər
- qrantlar
- sosial müavinatlara xərclər
- pensiyalar
- ✓ səhmlərin alınması xərcləri;

281. Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- sosial müavinatlara xərclər
- ✓ səhmlərin alınması xərcləri
- faiz üzrə ödənişlər
- qrantlar
- pensiyalar

282. Büdcə xərclərinin funksional təsnifatına aiddir:

- idarənin saxlanılması xərcləri
- əməyin ödənişi xərcləri
- yanacaq və sürtkü materiallarının alınması xərcləri
- idarənin digər xərcləri.
- ✓ ali təhsilə çəkilən xərclər;

283. Büdcə xərclərinin funksional təsnifatına aid deyil:

- ümumi dövlət xərcləri;
- bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;
- ✓ əməyin ödənişi xərcləri.
- müdafiə xərcləri;

284. Dövlət büdcəsinin icrası ilə hansı icra orqanı bilavasitə məşğul olur?

- Mərkəzi Bank
- Prezidentin İcra Aparatı
- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- ✓ Maliyyə Nazirliyi

285. Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ABŞ dolları
- Türkc lirəsi
- ABŞ dolları və manat
- ✓ Milli valyuta
- Avro

286. Büdcənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- 6
- 4
- 2
- 5
- ✓ 3

287. Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- Əmək haqqı və ona üstəlik
- Variantların hamısı düzdür
- Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- Sosial müavinətlər və ödənişlər
- √ İntestisiya xərcləri

288. Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- Hərbi xərclər (müharibə şəraiti deyilsə)
- İntestinar avadanlıqlarının alınması xərcləri
- İdarəetmə xərcləri
- İntestisiya xərcləri
- √ Əmək haqqı xərcləri

289. Aşağıdakılardan hansı büdcə xərclərinin inzibati təsnifatına aiddir?

- Təhsil və səhiyyə xərcləri
- Nəqliyyat və rabitə xərcləri
- Faizlər üzrə ödənişlər
- √ AR Təhsil nazirliyinə ayrılan vəsait
- Əmək haqqının ödənilməsi

290. Büdcə xərclərinin inzibati təsnifatı nədir?

- büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- Variantların heç biri düz deyil
- Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- √ Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

291. Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Hesablama Palatası.
- Milli Məclis.
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi
- √ Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi

292. Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- 3, 4
- 1, 2
- 1, 4
- 2, 4
- √ 1, 5

293. Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- sıfır kuponlu
- √ girovlu və girovsuz
- uduşlu və faizli
- bazar və qeyri bazar
- sabit (məhkəm) və üzən gəlirli

294. Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- qısamüddətli istiqrazlar

- sıfır kuponlu istiqrazlar
- girovsuz istiqrazlar
- √ qeyri bazar istiqrazları
- mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar

295. Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- dövlət maliyyələşdirməsi
- təminatın verilməsi
- √ dövlət istiqrazları
- dövlət korporativ qiymətli kağızları
- Mərkəzi Bankın kreditləri

296. Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- müəssisələrin vəsaitləri
- vətəndaşların vəsaitləri
- digər borclar
- büdcədən kənar fondların vəsaitləri
- √ büdcə gəlirləri

297. Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. tədavül; 3. tənzimləmə; 4. xəbərdarlıq; 5. risk

- 1; 5
- 4; 5
- 2; 4
- 3; 5
- √ 1; 3

298. Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- 3; 5
- 4; 5
- 1; 5
- 3; 4
- √ 1; 2

299. Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- Dövlət krediti yalnız qısamüddətli olur
- Dövlət krediti müddətsiz olur
- Dövlət kreditinin təminatı olmur
- √ Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir
- Dövlət krediti yalnız uzunmüddətli olur

300. Dövlət kreditinin formalaşma mənbəyi:

- Müəssə və əhalini vergiləri hesabına
- √ Müəssə və əhalidə müvəqqəti sərbəst vəsaitlərin yaranması hesabına
- Kommersiya Banklarının mənfəətliliyi hesabına
- sığorta haqları hesabına
- Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına

301. Xarici dövlət borcu nədir?

- Azərbaycan Respublikası fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc
- Cavabların heç biri düzgün deyil

- Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikası öhdəliyi
 - ✓ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc
 - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
- 302.** Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir
- Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
 - zəmanət sazişinin şərtlərində başqa qayda nəzərdə tutulmayıbsa, əsas borcalanla kreditor arasında razılığa əsasən zəmanət verilmiş borcun təkrar strukturlaşdırılması aparıldıqda
 - Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə
 - ✓ AR Nazirlər Kabineti zəruri hesab etdikdə
 - Zəmanət müddəti başa çatdıqda
- 303.** Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşdırılır.
- Dövlət büdcəsindən ayrılan vəsait
 - Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
 - Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir
 - ✓ AR Mərkəzi Bankından alınmış ssuda
 - Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
- 304.** Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?
- Dövlət büdcəsindən verilən subsidiya
 - Dövlət büdcəsindən verilən dotasiya
 - Banklardan fiziki şəxslərə verilən kredit
 - ✓ Dövlət büdcəsindən verilən ssuda
 - Dövlət büdcəsindən verilən subvensiya
- 305.** Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:
- Özəl müəssisələri
 - Öklə vətəndaşları
 - Büdcə sisteminin digər həlqələri
 - Dövlət müəssisələri
 - ✓ Beynəlxalq Maliyyə təşkilatları
- 306.** Büdcə kreditləşməsi dövlət krediti münasibətlərinin hansı formasına aiddir?
- Kreditin münasibətlərinə aid deyil
 - Həm daxili, həm də xarici dövlət kreditinə aiddir
 - ✓ Daxili dövlət kreditinə aiddir
 - Xarici dövlət kreditinə aiddir
 - Şərti dövlət kreditinə aiddir
- 307.** AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?
- Dövlət istiqrazları
 - Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi
 - Zəmanət verilmiş borclar
 - Xəzinə borc öhdəlikləri
 - ✓ Dövlət banklarından alınan kreditlər
- 308.** Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:
- Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
 - Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
 - Dövlət büdcəsi ilə yerli büdcələr arasında
 - Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında

✓ Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

309. Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir
- ✓ Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
- Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir
- Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
- Bütün cavablar doğrudur

310. Dövlət krediti münasibətlərində kreditor kimdir?

- Kredit götürən subyekt
- Deyilənlərin hər biri düzgündür.
- Borc götürmək istiyən subyektə zəmanət verən
- ✓ Borc təklif edən subyekt
- Kredit münasibətlərinin istənilən iştirakçısı;

311. Şərti dövlət krediti nədir?

- Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır
- Şərti dövlət krediti büdcə kreditinin formasıdır
- ✓ Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır
- Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır

312. Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- Dövlət krediti ilə bank arasında fərq yoxdur
- Bütün cavablar düzgündür
- Bank krediti təminatlı, dövlət krediti təminatsız olur
- ✓ Dövlət kreditinin konkret məqsədi əvvəlcədən göstərilir, bank kreditinin məqsədi isə əvvəlcədən göstərilir
- Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur

313. Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İnflyasiya azalar
- İdxalat azalar
- İxracat azalar
- ✓ Dövlət borcu artar
- Faiz dərəcələri artar

314. Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

- Qrantlar
- Variantlar düz deyil
- Kreditlər
- Neft fondunun transferti
- ✓ Dövlət qiymətli kağızları

315. Dövlət kreditinə aşağıdakılar daxildir.

- Mərkəzi Bankın banklararası verdiyi kreditlər
- Dövlət müəssisələrinin borc qiymətli kağızları;
- ✓ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- Büdcə ssudalarının verilməsi
- yerli büdcələrə verilən vəsaitlər

316. Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

- məqsədli büdcədənəknar pul fondlarının hesabına
- müəssisələrin gəlirləri hesabına
- dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- dövlət müəssisələrinin vəsaitləri hesabına
- ✓ dövlət büdcəsinin vəsaitləri hesabına

317. Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- yığım
- xəbərdarlıq
- yoxlama
- risk
- ✓ bölgü; tənzimləmə; nəzarət

318. Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 18 faiz
- ✓ vergi tutulmur
- 20 faiz
- 4 faiz
- 22 faiz

319. Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilmir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinət; 2) hamiləlik və doğuşla bağlı verilən müavinət; 3) işsizliklə bağlı müavinət; 4) əlillərə maddi kömək; 5) əmlak sığortası üzrə zərərin ödənilməsi

- 3; 4
- 2; 4
- 1; 3;
- 1, 4;
- ✓ 5

320. Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinətin ödənilməsi hansı fond tərəfindən həyata keçirilir ?

- İcbari tibbi sığorta fondundan
- işçinin işlədiyi müəssisə və təşkilatdan
- Sosial sığorta fondu
- Pensiya fondundan
- ✓ Dövlət Sosial Müdafiə Fondundan

321. Təyinatına və məqsədinə görə büdcədənəknar fondlar formalaşa bilər:

- sığorta haqları sayəsində yaradılan fondlar
- vergilər əsasında yaradılan fondlar
- büdcə vəsaitləri əsasında yaradılan fondlar
- ✓ sahəvi büdcədənəknar fondlar
- strateji büdcədənəknar fondlar

322. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən sosial yönümlü büdcədənəknar fondu əsasən hansı mənbədən formalaşır?

- mənfəətdən ayırmalar
- Mərkəzi Bankın pul emissiyası
- ✓ Sosial sığorta ayırmaları və dövlət büdcəsindən transfertlər hesabına
- kommersiya banklarının krediti
- istiqrazların emissiyası hesabına

323. Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənəknar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5.Dövlət Neft fondu;

- 2; 3

- 3; 5
- 3; 4
- 1; 5
- √ 4; 5

324. Hal-hazırda Azərbaycanca hansı istiqamətdə dövlət büdcədənənar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2. iqtisadi istiqamətdə; 3. ekoloci istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

- 1; 4
- 4; 5
- 2; 4
- 1; 3
- √ 1; 2

325. Dövlət büdcədənənar fondların fomalaşması mənbələri ola bilməz:

- borc vəsaitləri
- büdcə vəsaitləri
- √ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəliri
- sığorta haqqı;
- xüsusi vergilər

326. Dövlət büdcədənənar fondları bu:

- bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
- istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
- √ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
- müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
- büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir

327. Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- Müəssisənin ümumi gəlirlərinə nisbətən;
- Müəssisənin xalis gəlirinə nisbətən
- Cavabların heç biri düzgün deyil
- Müəssisənin amortizasiya fonduna nisbətən
- √ Müəssisənin əmək haqqı fonduna nisbətən

328. Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
- Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər
- Akrhesabı ödənişlər
- AR payına düşən xam neftin satıcından əldə edilən gəlir (xərclər çıxılmaqla);
- √ Əlavə dəyər vergisi

329. Müəssisə və təşkilatlar üzrə Dövlət Sosial Sığortası üzrə sığorta tədiyyəsinin dərəcəsi

- 16
- 27
- 30
- √ 22
- 25

330. Büdcədənənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- statusa görə
- əhatə dairəsinə görə
- fəaliyyət dövrünə görə
- √ dəyər əlamətinə görə

- məqsədinə görə
- 331.** Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq büdcədən kənar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2. xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;
- 2, 4
 - 1, 5
 - 1, 2
 - 1, 3
 - ✓ 1, 4
- 332.** Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?
- Maliyyə yardımı
 - Ssuda
 - Dotasiya
 - Subvensiya
 - ✓ Transfert
- 333.** Aşağıdakılardan hansı büdcədən kənar dövlət fondu sayılır?
- ✓ Dövlət Neft Fondu
 - Əmək haqqı fondu
 - Prezidentin Ehtiyat Fondu
 - heç biri
 - Büdcənin Ehtiyat Fondu
- 334.** Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadaadır?
- Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
 - Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
 - Heç biri baş vermir
 - ✓ Dövlət Neft Fondundan büdcəyə transfertlər
 - Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür
- 335.** Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hansı mənbələrdən formalaşır:
- Transfertlər
 - Sığorta haqları və qrantlar
 - Rüsumlar
 - Qrantlar və Transfertlər
 - ✓ Sosial sığorta haqları və büdcədən transfertlər
- 336.** Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?
- müəssisə və təşkilatlar
 - Ehtiyat Fondu
 - Bələdiyyə büdcəsi
 - ✓ Dövlət Sosial Müdafiə Fondu
 - Neft Fondu
- 337.** Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?
- məhsulun satışı ilə bağlı mədaxildən
 - yığım fondundan
 - ehtiyat fondundan
 - ✓ əmək haqqı fondundan
 - mənfəətdən
- 338.** Aşağıdakı subyektlərdən hansı təkrar sığorta bazarının iştirakçısı deyil:

- heç biri
- Peşəkar təkrar sığortaçı
- ✓ Sığorta agentı
- Sığorta şirkəti
- Təkrar sığorta brokeri

Sığorta nəzarətinin əsas funksiyalarıdır:

339. 1) lisenziya verilməsi; 2) sığortaçıların vahid dövlət reyestrinin aparılması; 3) qanunların qəbul edilməsi; 4) sığorta tariflərinə nəzarət; 5) ehtiyatların hesablanması; 6) sığorta tariflərinin hesablanması.

- 1, 2, 3
- 1; 2; 3; 4; 5; 6
- ✓ 1; 2; 4; 5
- 1; 3; 4; 5; 6
- 1; 3; 6.

340. Sığorta çantası budur:

- Faktiki sığorta mükafatı
- Faktiki xərclərin məbləği
- Faktiki işçilərin sayı.
- Faktiki sığorta hadisələrinin sayı
- ✓ Faktiki sığorta müqavilələrinin sayı

341. Sığorta haqqı nədir

- sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ
- Heç biri
- sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi
- sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası
- ✓ risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği

342. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və Mülki Məcəllənin 885-ci maddələrinə əsasən sığorta sahələrinə aid olmayanı göstərin

- Sığortaçıların fəaliyyət istiqamətlərinə görə həyat sığortası
- Sığorta obyektinə görə əmlak sığortası
- Sığorta obyektinə görə şəxsi sığorta
- ✓ beynəlxalq sığorta
- Sığortaçıların fəaliyyət istiqamətlərinə görə qeyri-həyat sığortası

343. Doğru olanı göstərin:

- Əmlak sığortası növüdür
- Əmlak sığortası yoxdur
- Əmlak sığortası yarım sahədir
- ✓ Əmlak sığortası sahədir
- Əmlak sığortası sinifdir

344. Sığorta işinin prinsiplərini göstərin

- maliyyə əlçatanlığı
- Rentabellik
- yığım
- əmanət

✓ ekvivalentlik və təsadüfilik

345. Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- sığorta mükafatlarının ölçüsü ilə
- ikisi də eynidir
- ödəmələrin dövriliyi ilə
- sığorta ödənişlərinin ölçüsü ilə
- ✓ sığorta obyektinə

346. Hansı funksiya sığortanın funksiyası deyildir?

- ✓ fiskal
- yığım
- maliyyələşmənin asanlaşdırılması
- əmanət
- nəzarət

347. Franşiza nədir?

- bağlanan sığorta müqaviləsinin miqdarı
- sığorta növü
- sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya
- ✓ sığorta şirkətinin ödəmədiyi zərərin miqdarı
- sığorta ziyanının ödənilməsi

348. Şəxsi sığortanın hansı növü icbari sayılır?

- uşaqların sığortası
- bədbəxt hadisələrdən sığorta
- ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta
- həyat sığortası
- ✓ hərbiçilərin sığortası

349. Sığortanın aparılması formalarını göstərin.

- kommersiya və qeyri kommersiya
- könüllü və qeyri kommersiya
- kommersiya və icbari
- ✓ könüllü və icbari
- kollektiv və fərdi

350. Sığortaçı kimdir?

- fiziki şəxs
- sığorta ödənişi edən şəxs
- ✓ sığorta şirkəti
- sığorta premiyası alan şəxs
- sığorta agentləri